

# Mavi Xəzərin "yaşıl sahil"ı

Qızılıağac Milli Parkı Azərbaycanda ekoturizmin inkişafı üçün böyük imkanlar açır

## ◆ Azərbaycan COP29-a hazırlaşır

Səhərdir...

Səmada başbaşa verən quşların səs-küyündən qulaq tutulur...

Körfəzin üstündə aypara şəklində, bulud topası kimi dövrə vuran quşlar elə bil səmada Azərbaycanın xəritəsinə çəkməyə çalışırlar. Günsin şüaları ağır-agır qanad əlib dövrə vuran qazların, durnaların ipək kimi parlaq qanadlarının üstünə düşdükəcə gey üzü əlvən rəngə boyanır.

Sənki yurdumuza uşub gələn quşların Qızılıağac Milli Parkının səmasında "paradı" keçirilir. Çox da yüksəkliyə qalxa bilməyən, səmanın alt qatunda ucuşan sığırçınlar da "geri qalmamaq" üçün öz bacarıqlarını nümayiş etdirməyə çalışırlar...

Göy üzü gey qurşağı rəngini almışdır...

Günəş şəfəqlərini Xəzərin mavi sularının üstünə səpdiyə piçildəşən ləpələr daha çox qızılı rəng alırdı. Sənki bura yerlə göyün birləşidiyi yerdirdi...

Bu mənzərə yə baxanda adam istər-istəməz düşünür ki, quşlar səmadan Xəzərin, Lənkəranın, Qızılıağac Milli Parkının yerləşdiyi ərazinin gözəlliyyini daha çox seyr etmək üçün bu qədər dövrə vurub, məskən salacaqları bu yerdəri yaddaşlarına həkk edirlər...

## Leyla Əliyevadan Milli Parka böyük töhfə

Bu ərazi 1929-cu ildə Qızılıağac Dövlət Təbiət Qoruğu adı ilə Xəzər dənizi sahilinin cənub-qərbində 88,4 min hektar ərazidə köçəri, su, bataqlıq və çöl quşlarının qışlaşması, artırılması və qorunması məqsədilə yaradılıb. Ərazisi və ətrafi su, bataqlıq və yarımsəhra bitkileri ilə zəngindir.

1976-ci il fevralın 2-də UNESCO-da "Su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq yerləri haqqında" Ramsar Konvensiyası imzalanıb. Konvensiya Azərbaycan tərəfindən 2001-ci il iyulun 18-də ratifikasiya edilib. Ölkəmizdəki Ağgöl və Qızılıağac milli parkları Ramsar Konvensiyasının siyahısına daxil edilib. Bu, bir daha Milli Parkın tək respublikamızda deyil, həmçinin beynəlxalq səviyyədə əhəmiyyəti göstərir.

2018-ci ildə Prezident İlham Əliyev qoruqla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanmasını, təbii resurslardan səmərolu istifadəsini və ekoturizmin inkişafını təmin etmək məqsədilə Kiçik Qızılıağac Dövlət Təbiət Yasaqlığına aid torpaqlardan 10390,89 hektar və Neftçala rayonunun inzibati ərazisində yerləşən dövlət ehtiyat fondu torpaqlarından 309,11 hektar ayrılmışla, Qızılıağac Dövlət Təbiət Qoruğunun (88360 hektar) bazasında bu sərəncama əlavə edilən yer quruluşu planında göstərilmiş 99060 hektar sahədə Qızılıağac Milli Parkı yaradılıb.

2019-cu il fevralın 22-də Prezidentin fərmanı ilə Qızılıağac Milli Parkının Əsasnaməsi təsdiq edilib. Əsasnamədə qeyd olunur ki, Milli Park xüsusi ekoloji, tarixi, estetik, bioloji əhəmiyyət daşıyan təbiət komplekslerinin və obyektlərinin yerləşdiyi, ətraf mühiti mühafizə, maarifçilik, elmi, mədəni, ekoturizm məqsədləri üçün istifadə edilən təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusu olan ərazidir.

Qızılıağac Milli Parkı Lənkəran, Masallı və Neftçala rayonlarının inzibati ərazilərində yerləşir. Bura Xəzər dənizində ilk mühafizə olunan deniz ərazisi hesab olunur.

Son on illiklər ərzində ölkəmizin su hövzələrindəki balıq növlərinin təbii populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri nəticəsində məhvolma təhlükəsi həd-



dinə catib. Bununla əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması, ölkəmizdən daxili su hövzələrinin biorəsurslarının mühafizəsi və bərpası üzrə bir sıra mühüm təşəbbüsler həyata keçirilir.

Bu cür təşəbbüslerdən biri 2021-ci ildən etibarən IDEA İctimai Birliyi və Ekologiya və Təbiəti Sərvətlər Nazirliyinin birgə həyata keçirdikləri "Zəngin hövzələr" layihəsidir. Bu layihə çərçivəsində 2021-ci il aprelin 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qızılıağac Milli Parkına səfər edib. Milli Parkın ərazisi, zəngin fauna və florasi ilə tanış olan Leyla Əliyeva daha sonra Xəzər dənizinin körfəzinə körpə balıqların buraxılması, o cümlədən ölkəmizin yaşlılıq və meşə ərazilərinin artırılmasına dəstəyi nümayiş etdirmək məqsədilə milli parkın ərazisində Eldar şamlarının ekilməsi mərasimində iştirak edib.

2023-cü il dekabrın 30-da Nizami Kino Mərkəzində IDEA İctimai Birliyinin "Azərbaycanın 10 möcüzəsi" xüsusi layihəsi çərçivəsində yedinci ekran əsəri olan "Qızılıağac Milli Parkı - Xəzər nağılı" sənədli filminin təqdimat mərasimini keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib. Filmdə 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Qızılıağac Milli Parkının ərazisində mövcud olan qlobal əhəmiyyətli, adları Azərbaycan Respublikasının "Qırmızı kitab"ına daxil edilmiş məməlilər, endemik və nəslî kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar, həmçinin ərazi üçün xarakterik olan digər fauna və müxtəlif flora növləri haqqında bəhs olunur.

Silahların partladıgi, raketlərin uçuşduğu, nəinki təbiət heyvanlarının, insanların qan gölündə böyük ölçüdə ekoturizmin inkişaf etdiril-



bu quşlar azadlıq adasına düşmüş kimi davrandırlar. İnsanlardan qorxub qaçmayı, hətta onların gözəlliyyini obyektivin yaddaşına köçürən turistlərin əlindən yem alıb yeyənlər də var id...

Milli Parkın direktori Aqil Sucayev deyir ki, parkın yaradılmasında əsas məqsəd təbiət komplekslərini, genetik fondu, bioloji müxtəlifliyi, nadir və etalon təbiət ərazilərini, tarix-madəniyyət obyektlərini qoruyub saxlamaq, turizm və rekreasiya üçün şərait yaratmaqdır, eyni zamanda təbiəti mühafizənin və ekoloji maarifçiliyi



Ümumiyyətə, IDEA-nın milli parklarla bağlı sənədli filmlər silsiləsi yaratlığında əsas məqsədi Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini ölkə daxilində və xaricdə təbliğ etmək, eləcə də ətraf mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.

### Mühəribələrdən qaçıb sabitlik adasına sığınan quşların sevinci

Payızın ilk günlərində Qızılıağac Milli Parkının gözəlliyyini seyr etmək adama zövq verirdi. Bize elə gəldi ki, körfəzdəki şanagülə, ağ suzanbağı, üçyarpaq oxyarpaq, qamış, dəniz lıgvarı, ciyən, duzlaq soğanı, iyi yovşan, Meyer yovşanı, qarağan, gəngiz, şahsevdisi, sarıbaş da gələn "qonaqları" salamlayıb "gəlin, gəlin, bura dönyanın ən dilbər güşəsi", "Azərbaycan dönyanın ən sakit ölkəsidir", - deyirdilər.

Hələ bir qorxusuz-hürküsüz turistlərin fotoaparatlarının, telefonlarının obyektivinə "düşməyə" çalışan qamışlı pişiyini, flaminqolari, ağqas qazları, göydimdik, mərməri ördəkləri, sürü ilə lövbər salan bəzgəklərin özlərinin necə rahat, arxayın aparmalarını göroydiniz...

Silahların partladıgi, raketlərin uçuşduğu, nəinki təbiət heyvanlarının, insanların qan gölündə böyük ölçüdə ekoturizmin inkişaf etdiril-

yin elmi metodlarını hazırlamaq və tətbiq etmək, əhalini ekoloji cəhətdən maarifləndirməkdir. Milli Parkın əsas hissəsi su-bataqlıq və Xəzər dənizi sahilindən ibarətdir. Qayıqla sahəsi 17 min hektar olan Kiçik körfəz adlanan əraziye səyahət edirik.

Qarşımıza "Qırmızı kitab"da daxil olan qamışlı pişiyi, qızılıq, aqqaş qaz, adı göydimdik, mərməri ördək, çöl leyli çıxır. Qayıqlın motoru səslə-küylü olsa da, quşlarda, heyvanlarda heç bir təlaş hiss etmir. Aqil məullim deyir ki, Milli Parkın ərazisində xüsusi mühafizə rejimi fəaliyyət göstərir. Sənki məskunlaşmış canlılar hiss edirlər ki, burada onların həyatı üçün hər hansı bir təhlükə yoxdur və ola da bilməz. Yalnız istisna olaraq həvəskar balıqçılara qarmaqla balıq ovlamaga icazə verilir.

### Xarici turistləri ən çox maraqlandıran hadisə...

Milli Parkda çöl quşları ilə yanaşı, 4 növ azyayılan Qafqaz endemik bitkisinin üç növünə də rast gəlmək olar. Yalnız Qafqaz regionunda rast gəlinən hibrid qovağı, sapvari bağayarpağı, Qrossgēym topgülü və bir növ Azərbaycan endemiki-buruncuqlu turp Milli Park ərazisində qeydə alınır.

Milli Parkın yaradılmasında əsas məqsədlərdən biri də ölkəmizdə ekoturizmin inkişaf etdiril-

məsidi. Təbiətə səyahətin başlıca məramı canlı təbiətlə və həmçinin yerli ənənə və mədəniyyətlə tanışlıq, ekoloji və sosial xarakterli mənfi təsirlərin minimuma endirilməsi və mühitin ekoloji tərəfləğini təmin etməkdir.

Milli Parkın əməkdaşı Elşad Əsgərov bildirir ki, ekoturizm təbiət turizmin ekoloji cəhətdən davamlı formasıdır, əsasən vəhşi təbiətdə yaşamağa və onu dərk etməyə istiqamətlər. Bu, elə təşkil olunmalıdır ki, ətraf mühitin təsir minimum olsun. Əsasən turizmin belə forması qorunan ərazilərde inkişaf edir.

Qızılıağac Milli Parkı fəaliyyətə başlayandan istor yerli, istərsə də xarici turistlərin sevimli məkanına çevrilir. Hər il minlərlə turist Milli Parka səyahət edir. Turistlərin rahatlığı üçün çox mühüm işlər görülüb. Xüssəsilə canlı təbiətlə temaslar üçün katerlər, kiçik qayıqlar göstirilir. Yay mövsümündə gələn xarici turistləri ən çox quşların balalamaşalarına maraqlandırır. Quşların balalarının yumurtadan necə çıxmalarını saatlarla gözləyən, maraqla seyr edən yüzlərlə turist bundan zövq alır. Milli Parka gələn turistlərin sayının artması ətraf yaşayış məntəqələrinin əhalisinin yaşayışına da müsbət təsir göstərir.

Ölkəmizə gələn xarici turistlərin çoxu yerli əhalinin yaşayış tərzi, adət-ənənəsi, ərazilərin tarixi və mətbəxi ilə də tanış olmaq isteyir.

Parkda ekoturizm inkişaf etdirilmək yanaşı, ətraf ərazilərdə də kənd turizminin canlandırmasına xususi diqqət yetirilir.

### Təbiətin nadir incisi

Ölkəmiz hazırda COP29-a ev sahibliyi etməyə hazırlanır. Hesab edirik ki, Qızılıağac Milli Parkı ölkəmizə gələn qonaqların maraqla üz tutacağı məkanlardan olacaq. Turistlər katerlərlə birbaşa dənizlə rahat temas yarada bilənlər deyə Milli Parkın ofisini yerləşdiyi ərazi dənizə gedən kanal temizlənərək maneəsiz hala gotırılır.

Elşad Əsgərov deyir ki, gələn turistləri təbiətin nadir incisi olan flaminqoları yaxın məsafədə görmək daha çox maraqlandırır. Elə hesab edirik ki, gördüyüümüz tədbirlər ölkəmizə gələn xarici qonaqları məmənnən edəcək.

Parkın direktori Aqil Sucayev əlavə edir ki, Milli Parkda turizmin inkişaf etdirilməsi istiqamətdə mütəmadi tədbirlər keçirilir. 2023-cü ildə Milli Parkda dünyada ilk dəfə "Flamingo festivalı" təşkil olunub. Tədbir yerli və xarici qonaqlar tərəfindən olduqca rəğbətlə qarşılıqlı.

Milli Parkda respublikanın ali təhsil müəssisələrinin müəllim və tələbə heyətinin elmi axtarışlarını davam etdirmələri üçün də hər cür şərait yaradılıb. Bura məktəblilərin ən çox ekskursiyaya gəldikləri məkana çevrilib. Tələbələr, şagirdlər kitablarında oxuduqlarını, sənədli filmlərdə gördüklerini göllər, canlı şəkildə gözləri ilə görüb biliklərini etibarlı şəkildə zənginləşdirmək imkanı əldə edirlər.

Rəngarəng təbiəti, başıqarlı dağları, yaşıl ormanları, buz bulaqları, mavi gözlü gölləri ilə vətonumuz Azərbaycan əsl təbiət gözəlinə bənzəyir. Hansı güşəsinə ayaq basırsansa, gözün gözəllik görür, ruhun dincəlir. Heç çəkinmədən deyə bilerik ki, belə unikal məkanlardan biri, bəlkə də birincisi, təbiət möcüzəsi sayla bələcə Qızılıağac Milli Parkıdır.

**Elşən QƏNİYEV,  
Rəşad BAXŞƏLİYEV,  
"Azərbaycan"**

Bakı-Lənkəran-Bakı